

**İradə Rəhmanova<sup>15</sup>  
ANAR YARADICILIĞINA BİR NƏZƏR**

Azərbaycan XX əsrda çox ziddiyəti, təzadlı olduqca mürşəkkəb və üzüntülən dövrler, mərhələlər, illər yaşayıb, amma bu torpağın sinası cedar-cadar olsa da, üstündə işğalçı orduların tökdütyü qanlar hələ silinməsə də, kişilər, qəhrəmanlar, dahiər yetirməyə qadirdir. Bu dövr Azərbaycan mədəniyyəti bir sira şəxsiyyətlərin adları, imzaları ilə qürur doğurur. Əsrin əvvəllərində Mirzə Ələkbər Sabir, Mirzə Cəlil, Əlibay Hüseynzadə, Hüseyn Cavid, Üzeyir bəy Hacıbəyov, bir qədər sonra bu pleyadaya qoşulan Səməd Vurğun, Mikayıl Müşfiq, Şəhriyar, Rəsul Rza, Mirzə İbrahimov, İlyas Əfəndiyev, Mir Cəlal, Bəxtiyar Vahabzadə və s. XX əsr Azərbaycan mədəniyyətinin ən nəhəng simalınlardır.

Keçən əsrin altmışinci illəri XX əsr Azərbaycan mədəniyyəti tarixində ikinci intibah dövrü sayıla bilər (birinci dövr keçən əsrin əvvələrinə aiddir – Vəqif Yusifi). İntibah deyəndə burada yeni dünyagörüşü, mədəniyyət, xüsusi ədəbiyyat almışdır. Baş verən əhəmiyyətli dəyişiklikləri nazarda tutulur. Yeni dünyagörüşü yeni mədəniyyət, yeni ədəbiyyat yaradır və sovet quruluşunun, bərqrar olmuş sistemin hələ köymədiyi, amma barometrin tezliklə firtına göstərcəyi bir dövrdə ədəbiyyatın – söz sonatının yeni bir gənciliyi doğuldur. “Altılışçılar” ədəbiyyata gəldilər və yenilmişməyə təşəbbüs göstərən ustadlarla bir sıradə ədəbiyyatın sıfətini, xarakterini dəyişməyə onu milli ənənələrdən təcrid olmamaq şartı ilə dünya ədəbiyyatı ilə qovuşdurmağa can atdır. Artıq sosrealizmin prinsipləri, onilliklər boyu “şair, hökmər, hüzurundasan”, “ədəbiyyat işi ümumproletar mexanizminin bir takərciyi, vintciyidir” hökmərləri sırmaga, müqaviləmək göstərsə də, tədricən sönməyə başladı. Ədəbiyyatda “müsəbt qəhrəman”, “aparıcı insan” modelləri dağılmaga üz qoydu. “Müstəsnə” qəhrəmanları adı, lakin maneviyyatca zəngin insan obrazları əvəz etdi. İnsanı hərtərəfli, həm müsbət, həm də ziddiyətli – “boyaların qatışığında” təsvir etmək prinsipi, gerçəklilik bəzəmək yox, bütün təzadlan ilə təsvir etmək meyli getdiyə gülənlənməyə başladı. Bu prosesdə Yusif Səmədoğlu, Anar, Elçin, Cincig Hüseynov, İslə Malikzadə, Məqsud və Rüstəm İbrahimbəyov qardaşları, Fərman Karimzadə, Sabir Azri, Mövlud Süleymanlı və əlbəttə, onlardan bir onilik tez ədəbiyyataya galan İsa Hüseynov, İsmayılov Şixli müümil rol oynadılar.

Bədi ənsrin müstəqillik illərində (1991-2005) yaranmış nümunələrinin növlər, janrlar baxımdan təsnitati xüsusi maraq doğurur. Belə ki, onlarca roman, povest, hekayə, novella, esselər, publisistik yazılar və bunların mövzu, məzmun və problematika spesifikasiyinə dair tarixi roman, mütəsir mövzulu roman, bilavasit müstəqillik problemlərinin bədi təsvirinə həsr olunmuş roman, hekayə və povestlər, didaktik-nəsihatnamə, xatira tipli, sonadlı, fantastik, dedektiv və s. nümunələr onlarcadır. Onu da qeyd etmək lazımdır ki, ədəbi prosesə yeni gələn gənclərin yaradıcılığında hələlik eksperiment səciyyəsi daşıyan məqamlar, metablər, yazı tərzi hökm sürmükəddər. İndi mütəsir ədəbi gəncliyin bəzi nümayəndləri klassikani inkar edir. M.Füzuli, M.Ə.Sabir, C.Məmmədquluzadəni bayonut, estetik fikrə qarşı hücuma keçərək 60-ci illərdə yaranan ədəbiyyatı və onu yaradınları yalanlılıq və riyakarlıq təzahürü hesab edirlər.

Müstəqillik dövrünün nəşr əsərlərinə diqqət yetirsək, istər forma, istərsə də məzmun baxımdan yeni, orijinal nümunələr rast gəlmək olar. Müstəqillik hazırlı yaradıcı şəxsiyyətin – şair, nəsir, rəssam, dramaturq, bəstəkar və s. yaradıcılığına azadlıq, sərbəstlik, necə deyərlər, sənəsiz yaradıcılıq səməsalarında möhkəm qanadlar baxış etmişdir. İndi bizim bədi nəsrimizdə fərdin, şəxsiyyətin mənəvi dünyasına, sırlı-soraqlı qəlb aləminin uğurlu bir açar tapılmışdır (2, s. 442).

Gənc nəsir-dramaturq Elçin Hüseynbəyli “Nəşr və dramaturgiyamız 6 iləd” məruzəsində istər edir ki, bədi nəsrimizin yaradıcılarının bütün nəsillərinin xeyli fəaliq göstərmələri, gözəl əsərlər araya-ərsəyə goturmaları ayrıca qeyd olunur. 60-ci illərdə nəşrə gölən Anar, Elçin, 70-ci illərdə bu qələmlərinin sırayan A.Məsud “Azərbaycanlı haqqında düşüncələr” esessini 60-ci illər nəsilinin manifesti kimi qiymətləndirmək mümkündür. Müəllifi həmin illərə dərəcə etdirdiyi “Ağ qoç, qara qoç” povesti ədəbin son illər yazdığı an yaxşı əsərlərindən sayılır.

Anarın bədi nəsrimin əsas mahiyyəti, ruh və istiqaməti, mövzular aləmi təqnid obvetki barədə Azərbaycan təqnidinin vicedanı akademik M.Arif yazmışdır: “Anarın hekayələrində fəvqəldə hadisilər, iğidlik, sücaat, qəhrəmanlıq göstərmək iddiasından olan adamlara rast gəlmərək. Adı adamlara rast golur. Onun personajları çox adı adamlardır: əsəsan teatr, kino, radio, matbuat işçilərindən ibarət olan bu adamların bir-biri ilə əlaqə və münasibətlərində çox adı əlaqə və münasibətlərdir. Lakin bu gündəlik adı adamların həyatını, şəxsiyyətini yazıçı usta bir kinooperatör kimi elə nöqtədən, elə bir işçilə təsvir edir ki, oxucu orada adılıkdən kənara çıxan çox şəyər görür”. Müdrük təqnidçinin bu müləhizələri özünü sonrakı illər üçün də doğrultdu. Gözəl komediya ustası, həm də nəsir Sabit Rəhman da vaxtıla Anarın “Molla Nasreddin - 66” hekayələr silsiləsinə yazdığını ön sözə qeyd etmişdi: “O, duzlu, maraqlı hekayələr yazır, təsvir etməyi sevir. Bu da Anarın yaradıcılığının seçilən xüsusiyyətlərindəndir, ancaq ən mühümü deyil. Ən mühümü onun yaradıcılığında yumordur. Doğrudan da, yazıçının “lil fəsilləri, yaxud qovluğun içindikilər”, özünün dediyi kimi, “Sənədlə fantaziya hekayəsi”, “Qurmuž limuzin, vahimə hekayəsi” və s. yada düşür. Bunları Elçinə də şamil etmək olar.

Bu illərdə Elçinin də xeyli əsərləri çap olunmuşdur. Bunlardan xüsusilə “Ədəbi düşüncələr” kitabından esselərini, Afaq Məssudun “Suit” adlı Imperiya haqqında duyğu və qeydlərini göstərmək olar.

Bir zamanlar Anar “Dədə Qorqud”un obrazını ekranə gətirdi, onu nağıllardan, dastanlardan çıxıb çıxardı, reallığı qovuşdurdu. Nağıl-dastan – mifik aləmdən götürüb dünyamızın qəhrəmanı etdi. Anar Dədə Qorqudun olmaz obrazını yaratmaqla yanaşı, Qorqud dünyasının qəhrəmanlarını da onurla birlikdə yazılı ədəbiyyatımıza, efrimizə,

ekranımıza çıxardı.

Oğuz-türk qəbilə, tayfa birləşmənin min illər öncəden qurub yaradığı türk dövlətçiliyinin qorunub saxlanması üçün bugünkü Azərbaycanın müstəqilliyini, ərazi bütövlüyünü, türk dünyasının birliyyinin zəmanın əsas məsələləri kimi gündəmə götirdi.

Anar Burla xatun, Tural, Beyrək və digər türk adlarını millətimizin yaddaşına qaytarmağa çalışdı. Bu gün Dədə Qorqud qəhrəmanlarının xalq özündən yaşıdır.

Hər evda, ailədə, nəsilda Dədə Qorqud dastanının qəhrəmanlarının adları böyükür. Anar nəsl-i-nacəbatı ilə öyməyi şərəf bildiyi oğuz tayfalarının adlarını özündən çox-çox sonralar da məməkəntində görmək istəyir. Onun yaradığı məməkəntə - yeni Azərbaycanda bu heç də çətin deyil. Çünkü onun qəhrəmanları bu mənəvi köklərə çox bağlanmış, milli dəyərlərlə köklənmişdir. Onun yaradığı cəmiyyətdə harada, hansı ölkədə, hansı qitədə yaşamasından asılı olmayaraq, türk dünyası bəidir. Anarın yaradıcılığında folkloranın yarananın özünün məqamları ilə diqqəti çəlb edir.

Türk yazarı Erkün Gözənin "Dədə Qorqud" filminde 16 dövlət qurmuş bir millətin mənəvi zənginliklərinin hanısı var" dəyərləndirməsi o filmi mülliətli Anara da şamil edilməlidir. Çünkü o, şəxsiyyət kimi konkret bir epoxaya aid olsa da, bir neçə min il yaşlı olan türk mədəniyyətin özündə cəhətli edən mədəniyyət missionerimizdir. Altmışinci illərdən sonra nəsrimizdən inkişafında Anarın milli ədəbi prosesə təsiri bu gün də davam etməkdədir.

Görkəmləi Azərbaycan yazıçıları içinde elmi təfəkkürə malik olanlar olmuş olub. Müasirlərimizdən isə Anar həmin potensiala malik olan bir neçə yazıçıdan biridir. Və o, yazıçılığını bərabər, ədəbiyyatşünaslıq elmi üçün çox dəyərləri olan araşdırma və məqalələri ilə bunu çoxdan təstiq edib. Onun Şah İsmayıllı Xətai ("Şairin zəfəri") və Məhəmməd Füzuli ("Şairin kəndi") haqqında əsərlərinə xatırlamaq kifayət edir. "Dədə Qorqud dənizsi" isə doktorluq səviyyəsində olan fundamental bir elmi tədqiqatı əsərdir. Anar bu əsərində təxəyyüllə sinəzindən istifadə edərək qədim abidəyə tamamilə yenİ bir baxış ortaya qoyub. "Dədə Qorqud" povesti və onun əsasında çəkilən film isə mürükkeb semantikali dastanının populyarlaşmasında və ümumxalq məhəbbəti qazanmasında avəzzız rol oynayıb. Abidənin 1300 illik yubileyinin dövlət səviyyəsində qeyd olunmasında mühüm rolunu da əlavə etsək. Anarın günlüğün Qorqudşusuna, mədəni tariximizin qoruyucusuna olduğu aydın görünür. Daha bir önləm cəhət odur ki. Anarda ədəbi xudbinlik yoxdur, yəni o, yalnız yazıçı Anara işləyərək onun parlaması üçün çalışmayıb. Ədəbiyyatımızın dənizsi və bu günün ilə bağlı araşdırılmalarında, elmi məqalələrində onlara klassik və çağdaş sənətkarlarımıza haqqında söz deyib, onların daha darindən tanınmasına xidmət edib. Onun tortibı ilə Türkistənə çap olunan "Min ilin yüz şairi" və Azərbaycanda çap olunan ikiçildik "Min beş yüz ilin oğuz şeiri" antologiyaları isə ədəbiyyatımızda avəzzız xidmətdir. Təkcə onu demək yeter ki, bu antologiyalar Məhəmmədəli Tərbiyətin "Dənişməndəni-Azərbaycan", Mir Möhsün Nəvvabın "Təzkireyi-Nəvvab" və Hüseyn Əshəndi Qayıbovun "Azərbaycanda məşhur olan sənətinə aşuruna məcmudur" adlı münütəxəbat kitabları dəyərindədir.

1960-ci ildə ilk mətbəə hekayəsi çıxdığı vaxtdan indiyədək ədəbi gündərəndər və bunun sabəbələri bəzi yazıçılar kimi uğurlu taleyi malik olmasında və digər subyektiv amillərdə axtarılır. Əslində isə Anarın əsərlərinin canlı organizm kimi yaşamasının, nəfəs almasının daha gerçək və mənəvi sabəbələri var.

Ən başlıca sabəb odur ki, ədəbiyyata dahiyanə uyduymular kimi baxan sözlər adamlarından fərqli olaraq, Anar ədəbiyyata dahiyanə və duyğusal həqiqətlər kimi yanaşı. Böyük-kicikliliklərə asılı olmayaraq, Anarın əsərləri qan tozluşun arteriya kimidir. onların hər birində yazıcıının nəbzi vurur. Üstəgəl, xalqın adət-ənənələri, etnik təsəvvürü, ən əsasi, milli genəsi ilə bu yaradıcılıq arasında daimi təzələnməni təmin edən üzvi bağlılıq var və bu fikri onun təkcə bədii əsərlərinə deyil, esselərinə, publisistikasına, tədqiqatlarına, mədəni həyatımızın müxtəlif sahələrinə aid elmi, analitik məqəfələrinə də eyni dərəcədə şamil etmək olar. Anar ədəbi elxəkamlardan uzaq və özünün bədii konsepsiyası olundu, bədii qəhrəmanlarında fərdiləşməli sosial-ictimai layın sintezini bacarıqla əks etdirə bilən yazıçıdır.

Nəhayət, Anarın həyat, ölüm, sevinc, kədr, sevgi, nifrət, əzəb, intizər, qazəb, dəhşət, güñah, xəcalət, etimad, etiqad - bir sözə, insan psixologiyasını, bəşəri mövzuları cəhətli edən bütün əsərləri "oxucuda ideal haqqında fikirlər oyadır". Və onu yazıçı kimi diqqətdə saxlayan ən ince nüans da bu elitar, uca məhiyyətlə bağlıdır (1, s. 6-10).

"İçərisişəhər" (1978), "Beşmərtəbəli evin altıncı mərtəbəsi" (1982), "Dədə Qorqud" (1983), "Sizi deyib gəlmisinə" (1984), "Dünya bi pəncərədir" (1986), "Seçilmiş əsərləri", iki cilddə (1988) "Sizsiz" (1992), "Şəhərin yarın günləri" (1992), "Şəhidlər dağı" (1995), "Otel otağı" (1995), "Min beş yüz ilin Oğuz şeiri" (1999), "Ağ qoç, qara qoç" (2003) "Göz muncuğunu" və başqa kitabları nəşr olunmuşdur.

Nəşr olunmuş kitabların natamam siyahısı göstərir ki, Anarın ədəbi-bədii irsi olduqca zəngin və janr baxımından rəngarəngdir. O, şeir yaradıcılığı ilə məşgül olmuş, hekayə, povest, roman, dram, ssenari yazılmış, ədəbi təqnid və ədəbiyyatşünaslığın dəyərləri əməkdlərinə yaratmış, habelə bir sira tərcümələr etmişdir. Bədii yaradıcılığın 1960-ci ildə "Azərbaycan" dərgisi əsərlərində dərəcə olunan "Keçən ilin son gecəsi" və "Bayram həsrötində" adlı hekayələri ilə başlayan Anar sonraları "Asılqanda işləyən qadının söhbatı", "Mən, sən, o və telefon", "Gürcü familyası", "Yaxşı padşahın nağlı" "Qırımızı limuzin" və başqa əsərləri tezliklə geniş oxucu kütləsinin diqqət və marağını çəkməkdir.

Anarın yaradıcılığında povest janrı əhəmiyyətli yer tutur. Onun "Danterin yubileyi", "Gecə yarısında hadisə", "Ağ liman", "Ölaqə", "Macəl", "Otel otağı" və digər povestləri Azərbaycan nəsrinin təkrarsız əməkdlərindən hesab olunur. Yaziçinin povestlərində qaldırıldığı problemlər və yaradığı bənzərsiz obrazlar onun əsərlərinin mühüm özüllüklerini əks etdirir. Bu əsərlərdə təsvir edilən obrazlar cəmiyyətin adı, sadə təbəqəsinə mənşəb olan insanlar olsa da, mülliəf obrazların zahirən adı görünən hayatlarının qapılı, qarənlıq tərəflərinə, qeyri-adiliklərinə diqqət çəkməklə orijinal sənət nümunələri yaratmağı bacarmışdır.

## ƏDƏBİYYAT

1. Əlibəylı B. Onuncu portret. Bakı: Nurlan, 2008.
2. Müasir Azərbaycan ədəbiyyatı. 2 cild. II cild. Bakı: Bakı Universiteti, 2007.
3. Nurliyeva P. Anar dünyası. Bakı: Təhsil, 2015.

**Açar sözlər:** Anar, bədii nəşr, povest, "Dədə-Qorqud"

**Key words:** Anar, prose, narrative genre, "Dada Gorgud"

**Ключевые слова:** Анар, проза, повест, "Деде Коркут"

## XÜLASƏ

Müasir Azərbaycan nəşrinin görkəmlə siması Anarın ədəbi-bədii irsi olduqca zəngin və janr baxımından rəngarəngdir. Məqalədə ədəbin bədii nəşri tədqiq obyekti çevrilmiş, nəşr əsərlərinin mahiyyəti, ruhu və istiqaməti, mövzular aləmi təqnid obyekti barədə fikir yürüdülmüşdür. Araşdırular belə qənaata galmeye imkan verir ki, Anarın personajları cəmiyyətin adı, sadə təbəqəsinə mənşəb olan insanlardır. Lakin mülliəfli obrazların zahirən adı görənən hayatlarının qeyri-adiliklərinə diqqət çəkməklə orijinal sənət nümunələri yaratmağı bacarmışdır.

Bədii yaradıcılığın ötən əsirin 60-ci illərində başlayan Anarın hekayələri mövzuz, dil üslub özüñünəxəsslusluq ilə diqqət çəkməkdədir. İlk hekayələri ilə yaziçi çağdaş Azərbaycan nəşrinə yeni bir ruh getirmiş, yazıları haqqında mətbuatda maraqlı fikir və mülahizələr söylemişdir.

Anarın yaradıcılığında povest janrı əhəmiyyətli yerlərdən birini tutmaqdadir. Azərbaycan nəşrinin təkrarsız əməkdləri olan bu əsərlərdə yaziçinin qaldırıldığı problemlər və yaradığı bənzərsiz obrazlar cəmiyyətəmizi narahat edən sosial-siyasi və mənəvi-əxlaqi problemlərə yönəldilmişdir.

## A LOOK AT ANAR CREATIVITY SUMMARY

Anar, a prominent figure in modern Azerbaijani prose, has a very rich literary and artistic heritage and is diverse in terms of genre. The article examines the author's literary prose, the essence, spirit and direction of the prose works, the world of topics and the object of criticism. As a result of the research, it was concluded that Anar's characters are ordinary people. However, the author was able to create original works of art, drawing attention to the unusualness of the seemingly ordinary lives of these images.

Anar's stories, which began in the 60s of the last century, attract attention with their subject, language and style. With his first stories, the writer brought a new spirit to modern Azerbaijani prose, and interesting ideas and opinions were expressed in the press about his writings.

The narrative genre occupies one of the most important places in Anar's work. In these works, which are unique examples of Azerbaijani prose, the problems raised by the writer and the unique images he created are focused on the socio-political and moral problems that concern our society.

## ВЗГЛЯД НА ТВОРЧЕСТВО АНАРА РЕЗЮМЕ

Литературно-художественное наследие выдающегося деятеля современной Азербайджанской прозы Анара чрезвычайно богато и разнообразно с жанровой точки зрения. В статье в качестве объекта исследования представлена художественная проза автора, были выдвинуты мнения относительно сущности, духа и направлений произведений, разнообразия тем и объектов критики. В результате исследования был сделан вывод, что персонажи Анара – люди, принадлежащие к простому, обыкновенному слою общества. Но автору удалось создать оригинальные образы искусства, обратив внимание на необычность, казалось бы, обычной жизни этих образов.

Произведения Анара, художественное творчество которого началось в 60-е годы прошлого века, поражают своей тематикой, своеобразием языка, стиля. Своими первыми произведениями писатель привнес новый дух в современную азербайджанскую прозу, о его сочинениях в прессе высказывались интересные мнения и суждения.

Жанр повести в творчестве Анара занимает одно из значительных мест. В этих произведениях, являющихся уникальными образами Азербайджанской прозы, проблемы, поднятые писателем, и созданные им уникальные образы направлены на социально-политические и морально-этические проблемы, волнующие наше общество.

**Rəyçi:** filologiya üzrə fəlsəfə doktoru Sevinc Abdulla qızı Abdullayeva (Abasova)